

# MEDİA-MİZ SON 1 İLDƏ: problemlər, nəticələr, gözləntilər



*Məlum olduğu kimi, 2021-ci ilin ilin yanварında Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Bu gün MEDİA-nın 1 yaşı tamam olur. Keçən 1 ildə agentlik bu sahədə hansı işlər görüb, çox sayda problemlərin müşahidə olunduğu, informasiya çırklılıyinin geniş yayıldığı bir məkanda MEDİA-nın bundan sonrakı fəaliyyəti nədən ibarət olabilər və Azərbaycan mediasının inkışafına hansı töhfələr verə bilər? Media haqda qanunun qəbulu nə vəd edir və media sahəsində hansı islahatlara ehtiyac var? Yazımızda bu məsələləri təhlil etməyə çalışacağımız.*

## MEDİA mediada nəyi və niyə dəyişmək istəyir?

Bu suala cavab vermək üçün əvvəlcə media sahəsindəki mövjud vəziyyəti və həll olunması vəcib problemləri nəzərdən keçirməliyik. Onlar aşağıdakılardır;

- Hazırda medianın vəziyyətinin ürəkaçan olmaması, illərlə hökm sürmüş fəaliyyət prinsiplerinin artıq özünü doğrultmadığı və media sahəsində islahatlara ehtiyac olması;

- Medianın fəaliyyətinin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkışafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyaların nəzərdən keçirməklə nəyin necə dəyişməli olduğunu görə bilerik.

### Media nəyə deyilir?

Internetin inkışafı media sistemi, formatını, peşə qayda və prinsiplerini tamam dəyişib. Elektron media sürətə print medianı sıradan çıxarı. Azərbaycanda yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayadqa qalır.

Internet medianın, sosial şəbəkələrdə media kimi fəaliyyət göstərən şəxslərin "xidmətləri" sayəsində təkcə medianın formatı deyil, peşəkarlığı, obyektivliyi və etikası da dəyişir. Bu da cəmiyyət üçün təhlükəli tendensiyadır. Haminin elində kamerası olan smartfon olabılır. Amma hamı jurnalist ola biləməz və olmamalıdır. Hər kəs öz işi ilə məşğul olmalıdır. Çünkü beş-on oxucu sayı və müvafiq olaraq beş-on manat qazanmaq üçün əhalini aldatmaq, yalan, şantaj, təxribat xarakterli məlumatlar yaymaq həm cəmiyyət, həm də dövlət üçün təh-

qələrin tətbiqi, belə vəsiqə idə etmiş jurnalistlərin peşəkarlığını artırmaq və onların sosial müdafiəsinə yönəlmüş tədbirlərin həyata keçirilməsi;

MEDİA bu məsələləri həll edə bilsə, Azərbaycanda sağlam media formalılaşdırılmalıdır. Agentlik bu istiqamətdə çəçirir, artıq keçən 1 ildə bəzi məsələlər həll olunub, lakin hələ həll olunması çox problemlər var və agentlik bunun öhdəsindən gəlmək əzmindədir. Hazırda mediamızdakı vəziyyəti və mövjud tendensiyaların nəzərdən keçirməklə nəyin necə dəyişməli olduğunu görə bilerik.

### Media haqda deyilir?

- Azərbaycan mediasının xaotik vəziyyətdən strateji inkışaf yoluna qədəm qoyması üçün bu sahədə düşünülmüş, dərin islahatların aparılmasıın labüdüyü;

- Müasir, qabaqcıl fəaliyyət prinsiplerinə söykənən, güclü, siyasileşməmiş, "hər şeyi bir rəngdə görməyən", peşəkar, qərəzsiz medianın formallaşmasının vacibliyi;

- Medianın fəaliyyətini tənzimləyən yeni qanunun qəbulu və bu qanunun tələblərinin tətbiq edilməsi sahəsində işlər aparılmasına ehtiyacın olması;

- Media subyektlərinin vahid uçot-qeydiyyat sisteminin olmamasının jurnalistlərin fəaliyyətində yaradığı çətinliklərin həll edilməsi, həmçinin bir çox ölkələrdə tətbiq olunan jurnalistlər üçün vahid vəsi-

lükəlidir.

Bu məkanda, əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə şəxs sayt, sosial şəbəkə profili açaraq xəbər yayar. Internet mediada hər cür provaktiv, reklam ve təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaş imkanları genişdir. Hətta ümumiyyəti və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da töretmək mümkündür. Son dövrlərde belə cəhdlərə çox şahid olmuşuq.


Bir çox saytların da peşəkarlığı çox aşağı seviyyədə, maddi texniki baza zəif, əhatə dairesi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına çıxış gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox kimi. Təbii ki, azsaylı istisnalarla. Çoxu 1-2 nəfərdən ibarətdir, o da sayt adminləri. Üstəlik, bu adminlərin çoxu jurnalist deyil, ne ədəbi dil və rəsmi dil qaydarından, ne peşə etikasından, nə de yazı əsləblərindən və janrlar dan xəbərləri var.

Bele saytlardan bəziləri yalançı və şisirdilmiş başlıqlarla xeyli oxucu cəlb edə bilir, yəni, hətta bəzi hallarda girişləri ciddi mediadan çıxdur. Lakin bu onların media olduğunu göstərmir. Mediada əsas meyar oxunma sayt deyil, tamam başqa prinsiplərdir. Ümumiyyətə, saxta "şok" başlıqla 100 min nəfəri aldadıb sayta daxil olmasına təmin edən hər hansı bir saytda ciddi media orqanını müqayisə etmək bele olmaz, baxmayaraq ki, oxucu sayında 10 dəfə ferq var. Bunları sadəcə sayt adlandırmak və mediaya heç bir aidiyatının olmadığını bilmək vacibdir. Giriş sayına qalsa, elə xidmət və ya satış saytları var ki milyonlarla giriş var, amma bunlar media deyil.

Bəzi ciddi xəbər portallarında da vəziyyət qənaətbəxş deyil. Yayıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimise danişdirdiği, tədbirlərdən göndərdiyi "o dedi, bu dedi" qəbilindən "eksklüziv" xəbərlərdir. Yaradıcılıq, xəbər axtarışı, problemi tapıb ortaya qoymaq, reportaj hazırlanmaq, analiz etmək və araşdırmaq payı çox azdır. Göründüyü kimi, bu istiqamətdə ciddi islahatlar, tənzimləmələrə ehtiyac yaranmışdır. Ona görə də, MEDİA-nın və yeni qəbul olunmuş Media haqda Qanunun məqsədi də, bu platformdan düzgün və cəmiyyət üçün faydalı olacaq tərzdə istifadə olunmasını təmin etməkdir.

### "Reket" matbatla na etməli?

Medianın əsas problemlərin dən biri də, bəzi işbazlarının qəzet, sayt açaraq rüşvet yiğmaqla məşğul olmasıdır. Uzun illərdir mətbuatda belə əməllər var və azal-



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.*

maq əvəzinə də artır. Bəzi qeydiyyatdan keçmiş, lakin çap edilməyən, ya da ildə 1-2 dəfə 100 tirajla çap edilən "reket" "qəzət"lərin "baş redaktor"ları saga-sola vəsiqə paylamaqla məşğuldur.

Bəzi məlumatlara görə, Azərbaycanda 50 min nəfərdən artıq vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir, real jurnalistikə ilə məşğul olanların sayı isə heç 5 min nəfər deyil. Bunların sayesində jurnalist imici artıq tamam fərqli şəkildə formalışır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.

Övvəller bunu qəzetlər vasitəsilə edirdilər, son illərdə internet mediaya girişiblər, çünki burada daha böyük imkanlar var. Elektron medianın inkışafı özünün müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də mətbuata sirayet etdi. Internet mediada hər hansı materialın qısa müddətə yayılması üçün hər cür imkanlar var. Öksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla xeyli şəxs bir neçə yüz manat xərc qoyaraq sayt açıb ağızına gələn yazmağa başlayır. Bu "reket" adlandırılaraq şantaşlı saytlar, qəzetlərlə bağlı ciddi qanuni tədbir görülməlidir. Bunlar həqiqi jurnalistikənən qəzdən salır. Çünkü açıq şantaşlı məşğul olur, insanları ləkələyir, rüşvet alır və hər cür hoqquqlardan çıxır. Adı da olur mətbuat azadlığıdır.

Azadlıq anarxiya demək deyil. Dövlət vətəndaşların şəref və ləyəqətin qorumağa borcludur. Belə saytların bir çoxu milli və dövlət təhlükəsizliyinə də təhlükə yaradırlar. Cəbhədə döyüşlər başlayanda şahidi olduq, dezinformasiyalar baş alıb gedir, əhalidə qorxu yaradılır, düşmən mənafeyinə uyğun materiallar yayılmışdır. Yaxud da, hənsi şirkətin, məhsulun reklamı üçün aldadıcı məlumatlar yayılır. Gənclərə əxləzsizlik təbliğ edilir. Yəni, çox sayda problem yaradırlar. KİV əhaliye çox ciddi təsir imkanlarına malik güclü silahdır, ictimai rəyi formalasdırın institutdur, burada anarxiyaya yol vermək olmaz.

### İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementidir

Göründüyü kimi, problemlər fundamental və kompleksdir. Bu, birbaşa dövlət-cəmiyyət-media üçbücağındaki qarşılıqlı vəziyyətə analoji müstəvidə inkışaf edən bir sistemdir. Medianın dəyişməsi üçün bu üçbücağın bütün tərəfləri dəyişməlidir. Dövlət media siyasetini, cəmiyyət isə özünü dəyişməli-

dir. Neticədə media da dəyişəcək. Dövlət ciddi və peşəkar mediaya dəstək verməlidir ki, həm cəmiyyətin rəhbətinə qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Onlara hər sahədə problemləri, nöqsanları aşkarlayaraq təqnid etməsini, rüşvetxor məmurun, dövlətə zərər vuran vəzifeli şəxsləri ifşasını təmin etməlidir, özü də bunun əsasında müvafiq tədbir görməlidir.

Cəmiyyət isə +18 və şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oxumalıdır. İş adamları, şirkətlər peşəkar mediaya reklam verməlidir. Televiziylər peşəkar qəzetləri təşviq etməli, onların xülasəsini vermelidir.

Bundan sonra medianın IP qazanmaq naməne cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materialları verməsinə ehtiyac qalmayacaq. Satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcəklər. Sağlam rəqəbat mühiti yaranacaq. Neticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyətdir, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Cəmiyyətimizin və dövlətimizin məraqları və mənafelerinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Son neticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Göründüyü kimi, belə bir şəraitdə MEDİA-nın yaradılmasının və onun həyata keçirdiyi islahatların çox böyük əhəmiyyəti var. Media haqda yeni qanunun qəbul edilməsinin də həmçinin. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimləmə mexanizmi yaratma cəhdli təqdirəlayıqdır. Cəmiyyətdə isə nəhayət ictimai qınaq mexanizmi formalşmalıdır.

Cünki, məsuliyyət tələb edilmədikdə cəza mexanizmi, ictimai qınaq olmadiqda isə ortada ciddi metbuat olmur. Bu ikisinin arasında 3-cü yolu formalaşması lazımdır. MEDİA məhz bu məqsədlər üçün lazımdır və mediamızın inkışafını təmin etmək üçün lazımdır. Keçən 1 ildə MEDİA bunu edə biləcəyini göstərdi və şübhə yoxdur ki sonrakı fəaliyyətində bu sahədə normal tənzimləmə yarada biləcək.

MEDİA-nı 1 yaşından tamam olması münasibətlə təbrik edir, ona öz müqəddəs missiyasında uğurlar arzulayıraq.

**Elçin Bayramlı**